



PRESS-RELİZ

13 mart 2015-ci il, Bakı

Azərbaycanın Cənub Bölgələrində Müasir Regional Müəssisələrdə Tullantıların İdarə edilməsi üzrə Aİ-nin Ekspertizası

“Azərbaycanın Cənub Regionunda Region üzrə Tullantıların İdarə edilməsi ilə bağlı İlk Texniki-iqtisadi Əsaslandırma” layihəsinin başlanması / İlk yığıncaq 12 mart 2015-ci il tarixində Bakıda baş tutacaqdır.

2012-ci ildə Lənkəran şəhəri üzrə “15 illik Tullantı Strategiyası”nın hazırlanmasının maliyyələşdirilməsindən sonra Avropa İttifaqı Lənkəran İqtisadi Regionunun təqribən 900.000 sakini üçün yeni layihənin dəstəklənməsi ilə bu təşəbbüsü söylə davam etdirir. Region ölkənin 6 cənub rayonundan ibarətdir: Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı və Yardımlı.

Regionda iqtisadi inkişaf və əhali artımı yerli tullantıların hər il daha çox artmasına gətirib çıxarır. Adıgedən 6 rayonda tullantıların toplanması və daşınması üzrə hazırkı sistemlər qənaətbəxş deyildir və tələb olunan ekoloji standartlara cavab vermir. Beləliklə, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanın Cənub Regionlarında tullantıların toplanması və daşınması üzrə müvafiq sistemləri, emalı və təkrar istifadəsi müəssisələri və ekoloji cəhətdən müvafiq poliqlonlarla vahid regional bərk tullantı sistemini yaratmaq imkanı və üstünlüklərinin öyrənilməsi üçün İlk texniki-iqtisadi əsaslandırma və Regional İnvestisiya Planının işlənilib hazırlanması qərarına gəlmişdir. Daha öncə qeyd edilən məqsədlə yanaşı, bu araşdırmanın digər məqsədi Bərk Tullantıların İdarə edilməsi ilə bağlı Milli Strategiyanın işlənilib hazırlanması üçün Azərbaycan Hökumətinin texniki resurslarla təmin edilməsidir.

Daha öncə qeyd edilən qərarın nəticəsi olaraq, 12 mart 2015-ci il tarixində “Azərbaycanın Cənub Regionunda Tullantıların İdarə edilməsi ilə bağlı İlk Texniki-iqtisadi Əsaslandırma” layihəsi rəsmi olaraq həyata keçirilməyə başlanmışdır. Bununla əlaqədar olaraq, ilkin yığıncaq İqtisadiyyat və Sənaye Nazirliyinin, Aİ Nümayəndə Heyətinin və Layihənin həyata keçirilməsi üzrə Konsultantın nümayəndələri arasında təşkil edilmişdir. Layihə tullantıların idarə edilməsi üzrə konsultasiya xidmətləri sahəsində ixtisaslaşmış üç özəl şirkətin konsorsiumu tərəfindən həyata keçirilir: Yunanıstanın EPTA və ENVIROPLAN şirkətləri ilə birlikdə konsorsium rəhbəri olaraq Almaniyanın ICP şirkəti. Bu ilk yığıncaq ərzində layihə tərəfdaşları bu təşəbbüslə bağlı gözləntilərini ifadə etdilər, işin icrası ilə bağlı qərarlar qəbul etdilər və layihə üzrə əlaqələndirmə və informasiya orqanı olan Əlaqələndirmə Qrupunu yaratdılar.

“Azərbaycanın Cənub Regionunda Tullantıların İdarə edilməsi ilə bağlı İlk Texniki-iqtisadi Əsaslandırma” Avropa Komissiyasının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti proqramı (AQT) tərəfindən maliyyələşdirilmiş on bir aylıq layihədir.



A project implemented
by a consortium led by ICP mbH

ICP Ingenieurgesellschaft Prof. Czurda und
Partner mbH, Auf der Breit 11
76227 Karlsruhe, Germany
Tel.: +49 (0)721 94477-32
Fax: +49 (0)721 944 77-70
www.icp-ing.de



This project is funded
by the European Union

Delegation of the European Union,
Landmark III, 90A Nizami Street, AZ1010, Baku,
Azerbaijan
Tel. 012 497 20 63
Fax: 012 497 20 69
Email: delegation-azerbaijan@ceas.europa.eu
<http://ceas.europa.eu/delegations/azerbaijan>

The European Union is made up of 28 Member States who have decided to gradually link together their know-how, resources and destinies. Together, during a period of enlargement of more than 60 years, they have built a zone of stability, democracy and sustainable development whilst maintaining cultural diversity, tolerance and individual freedoms. The European Union is committed to sharing its achievements and its values with countries and peoples beyond its borders”.